

**S**ənət dünyamızın ən çox tanınmışlarından biri də söz xırıdarı aşiq İmran Həsənov olub. Dövrünün ziyanları Aşiq İmran şəxsiyyətinə, sənətinə, sədəqət və vətənpərvərliyinə yaxından bələd olmuşlar. Onun professionallığını, mahir səz ifa etməsini, gözəl şair və bəstəkar olmasını aşiqsevərlər yaxşı bilirlər.



Aşiq İmran Həsənov ömrünün 60 ildən çoxunu Azərbaycanın folklorunun, aşiq müsiqisinin təbliğinə həsr edib.

İmran Mehrali oğlu Həsənov 1928-ci ildə saz-söz diyarı olan qədim Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açıb. Beşinciynin başında ana laylaşıyla birgə atası Mehralının həzin zümrümələri də səslənib. Əmisi aşiq Dünyamalının telli sazinin sehrinə düşən balaca İmran sazi-sözü öyrənməyə başlayır. Onun zil və məlahəti səsi, fitri istedadı, dərin yaddaşı coxlarını heyrətləndirir. 15-ə yaxın saz havasını əlib-oxuyan balaca İmranın səsi, sədasi hər yerə yayılır.

Günlerin birində Gədəbəy rayonunun Şinx kəndində məclisde oxuyarkən ustad el aşılardan olan Aşiq Hüseyin Quliyevin nəzərini cəlb edir. Aşiq Hüseyin dostu Dünyamalının qardaşı oğlu İmranı şeyirdiliyə götürür. Az bir zamanda o, ümumi havaların çoxunu əlib-çağırıır. İki il ustad yanında şeyirdilik etdiğindən sonra İmran aşiq Hüseynlə halallaşış doğma kəndi Ağbulağa qayıdır. İki il aşiq Məhərrəm Hacıyevə şeyirdilik etdiğindən sonra Tovuz rayonuna köçərək ailəlikcə orada məskunlaşır. Burada aşiq Hüseyin Dəmirçiye şeyirdilik edir. Az bir zamanda İmran Həsənovun sədasi ustadı ilə birgə Tovuz, Qazax, Gəncə, Göyçə, Bor-

çalı, Gədəbəy, Şəmkir, Naxçıvan, Qarabağ, Şirvan və keçmiş SSRİ-nin bütün regionlarından gəlir.

Aşiq İmran hələ cavənlığında çox şöhrətlənərək dövrünün ən böyük ustad aşıları ilə sənət yoldaşlığına başlayır. Bu baxımdan, İmran xoşbəxt sənətkardır ki, aşiq Əsəd, aşiq Mirzə, Qaraçioğlu İbrahim, Telli Məhəmməd, aşiq Məhəmməd Rzayev, aşiq Yusif Yusifov, aşiq Mikayıll Azəflı, aşiq Talib Ələsgəroğlu, aşiq Şəmşir, aşiq Nəcəf Əlimərdanlı, aşiq Ədalət Nəsibov, aşiq Əmrəh Gülməmmədov, aşiq Müseyib Cilli, aşiq Əsfəndiyar, aşiq Mahmud, aşiq Əkbər, aşiq Cəfərovla yoldaşlıq edib, küləli miqdarda toy-düyünlər keçirib, konsert salonlarında birgə çıxışlar edib.

Aşiq İmran Həsənov uzun müddət Tovuz rayon aşıllarının bədii rəhbəri olub. Onun səyi və bacarığı sayesində Tovuz aşıları respublika və keçmiş SSRİ miqyaslı yarışların bütün tur və müsabiqələrində böyük professionallıq-

# USTAD SƏNƏTKAR

la çıxışlar etmiş, Gəncə, Bakı, Moskva və digər keçmiş İttifaq regionlarında laureat, medal, fəxri fərman və diplomlara layiq görülmüşlər.

1956-ci ildə Azərbaycanda keçirilən xalq yaradıcılığı festivalindəki çıxışına görə aşiq İmran və rəhbərlik etdiyi aşıqlar birinci dərəcəli medal və diploma layiq görülbü.

1957-ci ildə Moskvada keçirilən keçmiş Ümumittifaq festivalında yenə də medal və diploma mükafatlandırılmış, xidmetlərinə görə Ali Sovetin fəxri fərmani ilə təltif olunub. 1958-ci ildə Moskvada əmək qabaqcılarının toplantısında Aşiq İmranın medal və diplom verilib.

tin tanınmış nümayəndələrindən Səməd Vurğun, Osman Sarıvəlli, Bülbül, Mirzə İbrahimov, Süleyman Ələsgərov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Qənbər Hüseynli kimi sənətkarlarla da dostluq əlaqələri olub.

Aşiq İmran "Cəngi", "Misri" və digər havalalarla Berlinde, Varsavada, Bolqarıstanda, İranda, Drezdende və digər ölkələrin konsert salonlarında sazi və ecazkar səsi ilə çıxışlar etmiş, müsəjisevərləri heyrətə salmışdır.

Aşığın sazında 140-dan çox klassik və müasir saz havalarını dilləndirir, həssas və dəqiq ifasına görə seçilirdi. O, 125-dən çox irili-xirdalı das-

divani kimi bir çox janrlarda qələmini məhərətlə sına'yıb.

III-IV Azərbaycan Aşıqlar Qurultayına nümayəndə və reyaset heyətine üzv seçilən Aşiq İmran Azərbaycan Aşıqlar Birliyinin üzvü idi.

Neçə-neçə saz-söz korifeyi Aşiq İmran Həsənova dəyərli şeirlər ithaf edib. Sonda onlardan birini oxuculara təqdim edirik:

*İzi qaldı Göyçə, Tovuz elində,  
Yüz otuz dastanı əzbər dilində,  
Koroğlular haray saldı dilində  
Dünya gəzən adı-sarı İmrandı.*

\*\*\*

*Saz sinəndə cilalaşdı, dil açdı,  
Ürəklərə sevinc saçdı, nur saçdı.  
Gör neçəsi oynayaraq qol açdı  
Məclislərin yarasığı İmrandı.*



İstedadlı el aşığı 1967-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görüllər. Hələ 1957-ci ildə öz ansambl ilə Moskvada keçirilən 6-cı ümumdünya festivalindəki çıxışlarına görə aldığı qızıl medal və laureat titulu, birinci dərəcəli diploma layiq görülməsi onun təkrarsız el aşığı olduğunu sübuta yetirib. 1959-cu ildə sənətə və xidmətlərinindəki nailiyyətlərinə görə ona "Şərəf nişanı" ordeni verilib.

Aşiq İmranın ədəbi ictimaiyyə-

tan, rəvayət, qaravəlli bilir, N.Gəncəvinin və ustad ozanların yaradıcılığının bilicisi kimi tanındı. Ustadın sinəsində ən dəqiq və düzgün formada yiğcamlamış dastanlardan "Aşiq Ələsgərin Türkiyə səfəri", "Hüseyin Bozalqanının Aşiq Ələsgərlə olan dastanı", "Aqil Qönçə" və digər dastanların adlarını çəkmək olar.

Aşiq İmran yaradıcılığı çoxşaxəlidir. O, qoşma, gəraylı, təcnis, ciçəli təcnis, müstəzad, dodaq-dəyməz, ustadnamə, müxəmməs,

Aşiq İmran Həsənov Azərbaycan aşiq ifaçılıq sənətinə şöhrət gətirən, ulu sazımızın qüdrətini yaxın-uzaq məməkətlərdə tanıdan, özündən sonra sazımıza-sözümüzə nüfuz qoyub gedən sənətkarlardan biri olub.

Aşiq İmranın ifasında "Ruhani", "Kərəmi" aşiq havaları çox gözəl səslənirdi. Bəzən el şənliklerində Aşiq İmran deyərdi: "Kərəmi"de Kərəm yandı", "Ruhani" ruha dərməndi...

**Qədir ASLAN,**  
**"Respublika".**